




AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ



3 NÖMRƏLİ UŞAQ-GƏNCLƏR
İNKİŞAF MƏRKƏZİ



AZƏRBAYCAN RƏSSAMLAR
İTTİFAQI




ADRA

MAGIC OF FRIENDSHIP

The 4th International Children's Art Competition
Sport is the health, friendship, unity

DOSTLUĞUN SEHRİ

IV Beynəlxalq Rəsm Müsabiqəsi
İdman - sağlamlıq, dostluq, birlik



(+99412)4983923
(+99412)4215466
(+99450)3506869



AZƏRBAYCAN RESPUBLİKASI
AZ 1118 BAKI ŞƏHƏRİ,
NİZAMİ RAYONU, QARA QARAYEV PR.61



ugim-3@mk.edu.az

THE 4TH INTERNATIONAL CHILDREN'S ART COMPETITION
“THE MAGIC OF FRIENDSHIP”
Baku, Azerbaijan 2021

GOALS AND OBJECTIVES:

Overall goal of the 4th International Children's Art Competition is blending sport with art and education. The slogan of the competition is “Sport is the Health, Friendship and Unity”.

MAIN PARTNERS:

The Ministry of Education of the Republic of Azerbaijan.

SUPPORTING PARTNERS:

- Union of Azerbaijan Artists;
- Azerbaijan State Academy of Arts.

IMPLEMENTING PARTNERS:

- Child and Youth Development Center No. 3.

AIMS AND RESPONSIBILITIES

- to promote tolerance, peace, consolidation, collaboration, friendship, among the children and young people;
- to promote benefits of sport and physical education;
- to encourage children and young people towards sport and physical activity;
- to discover creativity and potential of children and young people.

THEMES

- Sport and environment;
- Sport and peace;
- Sport and technology;
- Sport and culture;
- Sport and friendship;
- Sport and inclusion.

PARTICIPANTS

Children aged from 6 to 17 are eligible to participate in the competition.

- I Group - 6 to 9 years;
- II Group - 10 to 13 years;
- III Group - 14 to 17 years.

RULES AND REGULATIONS:

- Children should be creative with their entries and work independently;
- Any technique is allowed (painting, graphics, collage etc.);
- The size of work should not exceed 60x40 and not be framed;
- Each participant can submit only one entry for the competition;
- 10-15 entries are accepted only from the institutions and/or legal entities;
- Information of the participant must be filled in a label according to the etiquette and attached to the back side of the Entries;
- Entries should meet all requirements and should not include any acts of discrimination of any kind such as race, color, sex, language, religion, political or other opinion, national or social origin, property, or other social status.
- The works submitted for the competition will not be returned to their authors.

STAGES

- Announcing of the 2021 art contest: April, 15th
- Submission of the work: October, 30th
- Evaluation of the work: November, 30th
- Ceremonial opening and announcement of winners: December, 2021

AWARDS

The selection of winners will be made by the jury approved by the Organizing Committee. The winners and prize-winners in each age category will be awarded with 1, 2, 3 degree medals, diplomas according to each age category. Catalog and award documents will be sent to the winners by post.

Name Surname	
Age	
Gender	
The title of the picture	
Name of the school	
School address	
Zip code	
Country, city, district	
School e-mail address	
Teacher's name, surname	
Personal address of the participant	
Participant's phone number	

Entries are to be sent at the following address given below:

61 Gara Garayev ave., AZ 1118

Baku, Azerbaijan

Tel: (+99412) 498-39-23

(+99412) 421-54-66

(+99450) 350-68-69

E-mail: ugim-3@mk.edu.az



“DOSTLUĞUN SEHİRİ” IV BEYNƏLXALQ UŞAQ RƏSM MÜSABİQƏSİ

MÜSABİQƏNİN ADI

“Dostluğun sehri” IV Beynəlxalq Uşaq Rəsm Müsabiqəsi.

MÜSABİQƏNİN MÖVZUSU

“İdman – sağlamlıq, dostluq, birlik...”

TƏSKİLATÇILAR

Azərbaycan Respublikası Təhsil Nazirliyi.

TƏRƏFDAŞLAR

- Azərbaycan Rəssamlar İttifaqı;
- Azərbaycan Dövlət Rəssamlıq Akademiyası.

İCRAÇI

Azərbaycan Respublikası Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi.

MƏQSƏD VƏ VƏZİFƏLƏR

- uşaqlarda tolerantlıq, sülh, həmrəylik, əməkdaşlıq, dostluq, əmin-amanlıq hisslərini aşılamaq;
- idmanın, bədən tərbiyəsinin hər birimiz üçün vacib olduğunu cəmiyyətə çatdırmaq;
- uşaqlar arasında idmana olan marağı artırmaq;
- uşaqların idmanla bağlı maraqlı fikir və düşüncələrini öyrənmək;
- uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərini və istedadlarını üzə çıxarmaq.

MÖVZULAR

- İdman və ətraf mühit;
- İdman və sülh;
- İdman və texnologiya;
- İdman və mədəniyyət;
- İdman və dostluq;
- İdman və inkluziya.

İŞTİRAKÇILAR

Müسابiqədə 6-17 yaşlı uşaqlar iştirak edə bilər.

I qrup 6-9 yaş;

II qrup 10-13 yaş;

III qrup 14-17 yaş;

SƏRTLƏR

- uşaqlar rəsmlərə yaradıcı yanaşmalı və sərbəst işləməlidir;
- rəsmlərin işlənmə texnikası sərbəstdir (rəngkarlıq, qrafika, kollaj və s.);
- rəsmlərin formatı 60X40 sm ölçüdə olmalı, çərçivəyə salınmamalıdır;
- hər bir iştirakçı müsabiqəyə bir rəsm işi təqdim edə bilər;
- müsabiqəyə qatılan təhsil müəssisəsindən hər yaş kateqoriyası üzrə 1 rəsm işi qəbul ediləcək;
- müsabiqəyə əsasnamədə göstərilən mövzulara uyğun rəsm işləri göndərilməlidir;
- müəllif haqqında məlumatlar etiket nümunəsinə uyğun çap olunub rəsm arxa tərəfində yuxarı sol küncünə yapışdırılmalıdır;
- müsabiqənin şərtlərinə cavab verməyən, o cümlədən, cinsi, irqi və milli ayrı-seçkiliyi, xalqlararası ədavəti və separatizmi təbliğ edən, ümumiyyətlə ümumbəşəri dəyərlərin əleyhinə olan işlər qəbul edilməyəcək;
- müsabiqədə iştirak edən rəsmlər geri qaytarılmır.

MƏRHƏLƏLƏR

- 15 aprel 2021-ci il tarixədək dəvətin göndərilməsi;
- 30 oktyabr 2021-ci il tarixədək işlərin qəbulu;
- 30 noyabr 2021-ci il tarixədək rəsmlərin qiymətləndirilməsi;
- 2021-ci ilin dekabr ayında sərginin açılışı və qaliblərin elan edilməsi.

MÜKAFATLANDIRMA

Qaliblərin seçilməsi Təşkilat Komitəsinin razılığı ilə yaradılmış münsiflər heyəti tərəfindən həyata keçiriləcəkdir. Qaliblər və mükafatçılar hər yaş kateqoriyası üzrə I, II, III dərəcəli medal, diplom və hədiyyələrlə təltif olunacaqlar. Müsabiqə qaliblərinin diplom və medalları poçt vasitəsilə göndəriləcəkdir. Etiket latın əlifbası ilə çap olunmuş vəziyyətdə doldurulmalıdır.

Adı, soyadı, atasının adı	
Yaşı	
Cinsi	
İşin adı	
Məktəbin adı	
Məktəbin ünvanı	
Poçt kodu	
Şəhər və rayon	
Məktəbin e-mail ünvanı	
Müəllimin adı, soyadı	
İştirakçının şəxsi ünvanı	
İştirakçının telefon nömrəsi	

